



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

### “ELMDƏ ZƏFƏR MÜKAFATI-2021” NOMİNASİYA MÜSABİQƏSİ

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək, Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazandı. İşğal altında olan tarixi torpaqlarımız müzəffər ordumuz tərəfindən azad edildi. Qəhrəman əsgər və zabitlərimizin canları və qanları ilə qazandığı bu uğur Azərbaycanın qüdrətinin ən yüksək nümunəsidir. Şanlı ordumuzun bizə qazandırdığı bu Zəfər tarixin səhifələrinə əbədi həkk olunmaqla yanaşı, dünyaya gücümüzü nümayiş etdirmiş oldu.

**Hər il noyabrın 8-də** Qarabağın tarixi əhəmiyyəti və işğaldan azad edilməsi, Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrilmiş və dövlətimizin daha da inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyətə malik olan bu **Zəfər Günü** təntənəli şəkildə qeyd olunacaq.

Bütün dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də **10 noyabr - Dünya Elm Günüdür**. Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanmasıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədləşdirilməsi üçün **Böyük Zəfər Günü və Dünya Elm Günü** ilə əlaqədar “**Elmdə Zəfər mükafatı**” nominasiyasını təsis etdilər. Mükafat **ən yaxşı elmi işə görə** ildə bir dəfə veriləcək.

Məqsədimiz beynəlxalq və respublika səviyyəsində elmin rolunu yüksəltmək, eləcə də əldə edilmiş elmi nailiyyətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təmin etməklə elmi inkişafa nail olmaq, elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

EİF, AMEA və ICESCO tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, İETİ (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu) tərəfindən xüsusi sertifikatlar, müsabiqənin sponsoru “Sinam” MMC şirkəti tərəfindən isə onlara hədiyyələr təqdim ediləcəkdir.

“Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsi üzrə nəticələrin 2021-ci ilin noyabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.

#### **1. Müsabiqənin təşkili üçün tələblər:**

- 1.1. müsabiqəyə 2020-2021-ci illərdə xarici jurnallarda (elektron jurnallar daxil olmaqla) nəşr olunan elmi iş təqdim olunur (yanvar 2020-ci il – sentyabr-2021-ci il arasında olmalıdır);
- 1.2. nəşrə göndərilmiş və çap üçün qəbul edilmiş elmi işlər qəbul olunmur;
- 1.3. müəllifdən və ya müəlliflər qrupu tərəfindən müsabiqəyə yalnız bir elmi iş təqdim edilə bilər.
- 1.4. elmi işin əsli (orijinalı) təqdim olunmalıdır;
- 1.5. elmi iş nüfuzlu (SCI və digər yüksək indekslərə daxil olan və impakt faktorlu) jurnal və ya nəşriyyatda dərc olunmalıdır;

- 1.6. elmi işin nəşr olunma tarixi qeyd edilməlidir;
- 1.7. elmi işə istinadlar olmalı və bu istinadlar müsabiqə sənədlərində dəqiq öz əksini tapmalıdır;
- 1.8. elmi işlə bağlı internet linkləri (vəb səhifələr, nəşriyyat, istinadlar və s.) göstərilməlidir;
- 1.9. bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həmmüəllif iki dəfə mükafatlandırıla bilməz;
- 1.10. müsabiqəyə sənədlərin təqdimi 1 müəllif və ya həmmüəllif tərəfindən həyata keçirilə bilər;
- 1.11. tezis, konfrans materiallarında çap olunmuş elmi işlər müsabiqəyə qəbul edilmir.

## **2. Müsabiqənin keçirilməsi qaydası:**

2.1 Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər toplusunu hazırlayıb ekspert komissiyasına təqdim etmək lazımdır:

- 2.1.1. elmi işin surəti və dərc olunmuş jurnalın üz və mündəricat səhifələrinin surəti;
  - 2.1.2. tam və aydın doldurulmuş titul vərəqi;
  - 2.1.3. müsabiqə iştirakçısının anketi (Forma 1) (hər bir müəllif/həmmüəllif tərəfindən doldurulur);
  - 2.1.4. elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, həmçinin Forma 2 doldurulur. Müəlliflər qrupu yalnız bir müəllifin bu elmi işin əsas müəllifi qismində müsabiqədə iştirakına dair yazılı razılığı təqdim etməlidirlər. (Azərbaycandan olan müsabiqə iştirakçıları Forma 2-i imzalayır, xaricdən olan həmmüəlliflər isə imzalanmış və skan edilmiş razılığı birbaşa *info@elmfondu.az* elektron ünvanına göndərirlər);
  - 2.1.5. elmi işin nəşri ilə bağlı internet linkləri;
  - 2.1.6. elmi işə olan istinadlar (elektron linklər, surətlər) (müəllif(lər)in özünə istinadı istisna olmaqla);
  - 2.1.7. müəllifin (həm-müəlliflərin) Hirşa indeksinin (h-indeks) təsdiqedicisi sənədi (Google Scolar-dan bir başa çap edilməli);
  - 2.1.8. dərc olunmuş jurnalın Q1 və ya Q2 kateqoriyalı jurnala aid olmasının təsdiqedicisi sənədi (jurnalın saytıdan bir başa çap edilməli);
  - 2.1.9. müəllifin (həm-müəlliflərin) şəxsiyyətini təsdiq edən sənədin surəti.
- 2.2. Müsabiqə iştirakçıların müraciətləri 11 oktyabr 2021-ci il tarixinədək Elmin İnkişafı Fondunda qəbul olunur.
- 2.3. Təqdim olunan elmi işlər qiymətləndirilmə üçün ekspert komissiyasına təqdim ediləcək.

## **3. Müsabiqənin nəticələrinin yekunlaşdırılması:**

3.1. müsabiqənin nəticələrinin yekunlaşdırılması və qaliblərin müəyyən edilməsi tarixi **7 Noyabr 2021-ci** ildə nəzərdə tutulur;

3.2. müsabiqənin qalibi qiymətləndirmə meyarlarına əsaslanaraq ekspert komissiyasının hesabladığı maksimum bal sayı ilə müəyyən edilir;

3.3. ərizəçinin elmi məqaləsinin dərc edildiyi hər bir jurnalın impakt faktorunun müəyyən edilməsi "WoS"/"Scopus" Beynəlxalq Sistemində məlumatlarına əsasən ekspert komissiyası tərəfindən aparılacaq;

3.4. Web of Science-də məqalələr üçün istinadlar, jurnallar üçün impakt faktor (JIF), alimlər üçün isə Hirşa indeksi (h-indeks) hesablanacaq.

Dərc olunmuş **ən yaxşı elmi işlərin** aşağıdakı nominasiyalar üzrə diplom, pul və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulmuşdur:

### **1. Alim və tədqiqatçılar üçün**

- 1-ci yer: 2000 manat (1 mükafat)
- 2-ci yer: 1500 manat (1 mükafat)
- 3-cü yer: 1000 manat (1 mükafat)

## 2. Gənc alim və tədqiqatçılar (35 yaşadək) üçün

- 1-ci yer: 2000 manat (1 mükafat)
- 2-ci yer: 1500 manat (1 mükafat)
- 3-cü yer: 1000 manat (1 mükafat)

### Qaliblərin seçimi zamanı:

- bir qayda olaraq 1-ci (Q1) və ya 2-ci (Q2) kvartillər üzrə olan jurnallarda dərc olunmuş;
- tətbiqi xarakterli;
- İETİ tərəfindən beynəlxalq ekspertizadan keçmiş və müsbət rəy almış elmi işlərə;
- daha çox istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə və yüksək Hirşa indeksi (h-indeks) olan müəlliflərə üstünlük veriləcəkdir.

Qalib olan elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, pul mükafatı Azərbaycan vətəndaşı olan həmmüəlliflər arasında bərabər qaydada bölünür və hər bir yerli və xarici həm-müəllifə diplom verilir, təqdim olunan hədiyyə(lər) isə bütövlükdə qrupa təqdim olunur. Bu zaman xarici həmmüəlliflərin müsabiqə şərtləri haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən yerli həmmüəllif daşıyır.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar **2021-ci il 04 oktyabr** tarixindən başlayaraq qəbul olunur.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix **2021-ci il 11 oktyabr saat 17:00-dır**.

Müsabiqədə iştirakla bağlı sənədlər və digər müşayiətedici materiallar 1 nüsxədə olmaqla üç formatda (kağız üzərində, elektron məlumat daşıyıcılarına yazılmış şəkildə və elektron variantın elektron ünvanına göndərilə bilməsi üçün elektron fayllar şəklində) aşağıdakı üsullarla təqdim olunmalıdır:

1. Müsabiqədə iştirak etmək üçün imzalanmış formaların, əlavə olunan sənədlərin və digər müşayiətedici materialların əslini (orijinalını) və skan edilmiş formasını elektron məlumat daşıyıcılarına (CD, DVD və s.) yazılmış versiyası ilə birlikdə:

- Elmin İnkişafı Fondunun icraçı direksiyasının ünvanına (**AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi-27, 9-cu mərtəbə**) (sifarişli üsulla) poçt vasitəsilə göndərmək yolu ilə:

və ya

- Elmin İnkişafı Fondunun icraçı direksiyasının yuxarıda göstərilən ünvanda yerləşən inzibati binasına həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00-dan 17:00-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə (elektron-poçt göndərişi zamanı mümkün itmələrdən və adi poçt daşınması zamanı təsadüfi mexaniki zədələrdən yayınmaq üçün);

2. Müsabiqədə iştirak etmək üçün sənədlərin və digər müşayiətedici materialların **elektron variantını** Elmin İnkişafı Fondunun **elektron-poçt ünvanına** (info@elmfondu.az) göndərmək yolu ilə (bu zaman elektron məktubun “mövzu” (“subject”) hissəsində aşağıdakı yazılışdan istifadə olunmalıdır: “EIF-AMEA-ICESCO\_Nomination-2021 – *Təqdim edən şəxsin soyadı və adı - Nominasiyanın adı*”).

Formaların, sənədlərin və digər müşayiətedici materialların elektron variantının kağızda olan variantına tam uyğun olmasına məsuliyyəti təqdim edən şəxs daşıyır.

Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən qəti olaraq keçmir və elmi ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə təqdim edilmiş sənədlər, bir qayda olaraq, geri qaytarılmır. Müsabiqədə

iştirak məqsədilə, o cümlədən, ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması müsabiqədən kənarlaşdırılmaya səbəb olur.

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunması ilə bağlı problemlər yarandığı təqdirdə Elmin İnkişafı Fondunun icraçı direksiyası (tel.: +994124890894) ilə birbaşa əlaqə saxlanılması tövsiyə olunur.

Sualların elektron poçt ünvanına göndərilməsi təqdir olunur. Digər tərəfdən, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçlarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət vebinarının keçirilməsi nəzərdə tutulmuşdur.

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarın tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (<http://sdf.gov.az>) tanış olmaq olar.

Əlaqə telefonu: (012) 4890894

Elektron-poçt ünvanı: [info@elmfondu.az](mailto:info@elmfondu.az)

### Təşkilatçılar



**Azərbaycan Respublikasının Prezidentiyanında Elmin İnkişafı Fondu (EIF)**

<http://www.sdf.gov.az/az>



**Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)**

<https://science.gov.az/az>



**İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO)**

<https://www.icesco.org/en/>



**“Sinam” şirkəti**

<http://sinam.net/>



**İETİ (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu)**

<http://www.ieti.net/index.aspx>



**Qarabağ – Azərbaycanıdır!**